



**“Malların t krar ixrac g mr k proseduru altında yerl şdirilm si Qaydaları”nın t sdiq edilm si haqqında**

### **AZ RBAYCAN RESPUBLİKASI NAZİRL R KABİNETİNİN Q RARI**

“Az rbycan Respublikası G mr k M c ll sinin t sdiq edilm si haqqında” Az rbycan Respublikası Qanununun t tbiqi bar d ” Az rbycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 n mr li F rmanının 1.1.15-ci yarımb ndinin icrasını t min etmək m qs di il  Az rbycan Respublikasının Nazirl r Kabineti **q rara alır**:

“Malların t krar ixrac g mr k proseduru altında yerl şdirilm si Qaydaları” t sdiq edilsin ( lav  olunur).

**Az rbycan Respublikasının Baş naziri**  
**Artur Rasi-zad **

**Bakı ş h ri, 31 oktyabr 2012-ci il**  
**№ 252**

## **Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi**

### **QAYDALARI**

#### **1. Ümumi müddəalar**

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 128.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydaların müddəaları aşağıdakı mallara tətbiq edilmir:

1.2.1. gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara;

1.2.2. sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;

1.2.3. müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.

#### **2. Malların təkrar ixrac gömrük prosedura altında yerləşdirilməsi şərtləri**

2.1. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş xarici mallar Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisindən kənara aparıldıqda təkrar ixrac proseduru altında yerləşdirilir.

2.2. Təkrar ixrac zamanı mallara görə ödənilmiş gömrük ödənişləri aşağıdakı şərtlər daxilində şəxsə qaytarılır:

2.2.1. idxal anında malların qüsurlu olması və ya sövdələşmə şərtlərinə cavab verməməsi aşkar edildikdə;

2.2.2. malların onları göndərən şəxsə və ya onun təyin etdiyi digər şəxsə geri qaytarılması nəzərdə tutulduqda;

2.2.3. mallar gömrük ərazisində emal əməliyyatlarına məruz qalmadıqda və ya istifadə olunmadıqda və Gömrük Məcəlləsinin 128.3-cü maddəsi ilə müəyyən edilmiş 1 (bir) il müddətində təkrar ixrac edildikdə.

2.3. Malları istifadə etmədən onların qüsurlu olmasını və ya təkrar ixraca səbəb olmuş şərtlərini aşkar etmək mümkün deyildirsə, belə istifadə gömrük ödənişlərinin qaytarılmasına mane olmamalıdır.

2.4. Təkrar ixraca alternativ olaraq, mallardan dövlətin xeyrinə imtina edilə və ya gömrük orqanının icazəsi ilə gömrük nəzarəti altında həmin mallar məhv edilə bilər. Belə imtina və ya məhvətmə dövlət büdcəsindən xərcə səbəb olmamalıdır.

2.5. Səlahiyyətli şəxs və ya onun nümayəndəsi müraciət etdiyi andan gömrük orqanı bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş halları 3 (üç) iş günü müddətində təsdiqləyib akt tərtib edərək, həmin şəxsə təqdim etməli və ya yazılı şəkildə əsaslandırılmış məktubla təkzib etməlidir.

2.6. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş şərtlərə cavab verən mallar, təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma və saxlanc itkiləri istisna olmaqla, idxal olunduğu andakı vəziyyətində olmalıdır.

2.7. Malların t krar ixrac g mr k proseduru altında yerl şdirilm sin  g mr k orqanları t r find n onların eynil şdirilm si m mk n olduqda icaz  verilir.

### **3. T krar ixrac g mr k proseduru altında yerl şdirilm ş malların g mr k r smil şdirilm si**

3.1. T krar ixrac olunan mallar aparılark n onların g mr k r smil şdirilm si zamanı mallara dair s lahiyy tli şəxs v  ya onun n may nd si t r find n g mr k r smil şdirilm sini h yata ke ir n g mr k orqanına bu Qaydaların  lav si il  m  yy n olunmuş formada  riz  il  m raci t edilir.

3.2. S lahiyy tli şəxs v  ya onun n may nd si malları, onlara dair idxal g mr k b yannam sini, kommersiya v  n qliyyat s n dl rini g mr k r smil şdirilm sini h yata ke ir n g mr k orqanına t qdim edir.

3.3. R smil şdirm ni h yata ke ir n g mr k orqanında t qdim olunmuş s n dl rd  g st ril n m lumatların d zg nl y  yoxlanılır, malların eynil şdirilm si aparılır v  onların ixrac r smil şdirilm si h yata ke iril r k, dig r s lahiyy tli s rh d g mr k orqanına t qdim edilm si   n s lahiyy tli şəxs  v  ya onun n may nd sin  24 saat m dd tində t krar ixrac bildirişı verilir.

3.4. Malların g mr k  razisindən aparılmasını r smil şdir n g mr k orqanına 1 (bir) ay m dd tində malların faktiki  ıxarılmasına dair m lumat daxil olmadıqda, g mr k orqanı bu prosedura verilmiş t krar ixrac bildirişinin l ğv edilm si haqqında q rarı 2 (iki) iř g n  m dd tində q bul edir v  onun sur tini 1 (bir) iř g n  m dd tində s lahiyy tli şəxs  v  ya onun n may nd sin  g nd rir.<sup>[1]</sup>

**Qeyd.** Bu Qaydalarda d yişiklikl r Azərbaycan Respublikası Prezidenti il  razılaşıdırıldıqdan sonra edil  bil r.<sup>[2]</sup>

**“Malların t krar ixrac g mr k proseduru altında yerl şdirilm si Qaydaları”na**

** lav **

** RİZƏ FORMASI**

1. G mr k orqanının adı \_\_\_\_\_  
2. M raci t ed n Ő xsin rekvizitl ri \_\_\_\_\_

\_\_\_\_\_

3. G mr k proseduru v   m liyyatlar \_\_\_\_\_

\_\_\_\_\_

4. Mallar haqqında m lumatlar

<b>Malın g�tirildiyi (aparıldıđı) �lk�</b>	<b>Malın adı</b>	<b>Miqdarı</b>	<b>�ekisi</b>	<b>Faktura d�y�ri</b>

5. N qliyyat qaim sinin n mr si \_\_\_\_\_  
6. G mr k prosedurlarının v  g mr k orqanlarının t l bl rinin yerinə yetirilm si t min ediləcəkdir  
7. M raci t ed n Ő xsin t sdiqi  
S lahiyy tli Ő xs \_\_\_\_\_ M.Y.

İmza \_\_\_\_\_ Tarix “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20\_\_ il

8. G mr k orqanının qeydl ri \_\_\_\_\_

\_\_\_\_\_

G mr k orqanının r isi  
v  ya onu  v z ed n Ő xs

M.Y.

İmza \_\_\_\_\_ Tarix “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20\_\_ il

## İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. [13 mart 2015-ci il tarixli 68 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 aprel 2015-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 445)
2. [01 may 2015-ci il tarixli 155 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 641)

## QƏRAR EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

---

<sup>[1]</sup> [13 mart 2015-ci il tarixli 68 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 aprel 2015-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 445) ilə “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.4-cü bəndində “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilmişdir.

<sup>[2]</sup> [01 may 2015-ci il tarixli 155 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 641) ilə “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın sonuna yeni məzmununda "Qeyd" əlavə edilmişdir.